



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Sınaq Qiymətləndirilməsi



Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri məktəblərinin müəllimləri üçün iyun ayında Sınaq Qiymətləndirilməsi keçiriləcəkdir.




Məqsəd

- *«Təhsilin inkişafı üzrə Dövlət Strategiyası»na uyğun olaraq təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması,*
- *Bu hədəfə nail olmaq üçün müəllimlərin peşakarlıq səviyyəsinin daim yüksəldilməsini, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsini və ixtisasartırmada buna uyğun təlim-tədris proqramlarının seçilməsini təmin etmək,*
- *Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılmasını təmin etmək*



Sınaq Qiymətləndirmə üç istiqamətdə aparılacaq





Məkan


- **Sınaq Qiymətləndirilməsi Bakı şəhərində 4 zona üzrə məktəblərdə aparılacaqdır.**



Qiymətləndirilmənin formatı və məzmunu

Qiymətləndirilmə test şəklində, 4 variant və 80 sualdan ibarət olacaq və 2 saat ərzində keçiriləcəkdir.

- 40 sual (fənn)
- 20 sual (metodika)
- 20 sual (kommunikativ)





AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsi



Ad: _____ Soyad: _____ Ata adı: _____ İmza: _____

İş nömrəsi	Rayon Kodu	Məktəb Kodu	Təvəllüd	Təhsil
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	1 0 - -	Orta <input type="checkbox"/>
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Orta ixtisas <input type="checkbox"/>
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Bakalavr <input type="checkbox"/>
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Magistr <input type="checkbox"/>
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Cins
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Q <input type="checkbox"/> Q <input type="checkbox"/>
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Dövlət
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Yerli <input type="checkbox"/>
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Rus <input type="checkbox"/>
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	Külliyyə variantı
0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0 0	0 0 0 0	A B C D E <input type="checkbox"/>

**CAVAB
KAĞIZI**

İxtisas Fənni	CAVABLAR																																															
	Fənn																																															
İbtidai sinif <input type="checkbox"/>																																																
Az dili və Əd. <input type="checkbox"/>																																																
Riyaziyyat <input type="checkbox"/>	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40								
İnformatika <input type="checkbox"/>	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A						
Fizika <input type="checkbox"/>	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B				
Kimya <input type="checkbox"/>	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C				
Biologiya <input type="checkbox"/>	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D			
Coğrafiya <input type="checkbox"/>	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E			
Fransız dili <input type="checkbox"/>																																																
Alman dili <input type="checkbox"/>																																																
Rus dili <input type="checkbox"/>																																																
İngilis dili <input type="checkbox"/>	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A	A				
Tarix <input type="checkbox"/>	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	B	
Rus dili və Əd. <input type="checkbox"/>	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	C	
Fiziki tərbiyə <input type="checkbox"/>	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D	D
Əmək haziri <input type="checkbox"/>	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E	E
GÇQH <input type="checkbox"/>																																																
Musiqi <input type="checkbox"/>																																																
Rəsmxət <input type="checkbox"/>																																																

Düzgün qaralama ●
Səhv qaralama ⊗ ⊙ ⊖ ⊕ ⊖ ⊗



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Sınaq Qiymətləndirilməsi aşağıdakı ixtisaslar üzrə aparılacaqdır

Azərbaycan dili və ədəbiyyat

Riyaziyyat

Tarix

Biologiya

Kimya

Fizika

Coğrafiya

informatika

İbtidai Sınıf

Musiqi

İngilis dili

Rus dili və ədəbiyyatı

Rus dili

Alman dili

Fransız dili

GÇQH


Təsviri incəsənət və rəsmxət

Fiziki tərbiyə

İmkan hazırlığı



Sınaq Qiymətləndirilməsində ümumilikdə 357 məktəbin müəllimləri iştirak edəcəkdir.





İştirakçılar

Aşağıdakı diaqramda müvafiq ixtisaslarla iştirakçıların sayı göstərilmişdir

Fənn	say	Fənn	say
İbtidai sinif	6452	Azərbaycan dili və ədəbiyyat	3882
Riyaziyyat	3247	İngilis dili	4011
Tarix	1844	Fizika	1140
Biologiya	1239	Coğrafiya	1163
Kimya	905	İnformatika	740
Rus dili	885	Rus dili və ədəbiyyatı	676
Fiziki tərbiyə	1401	Əmək hazırlığı	1159
Musiqi	495	Təsviri incəsənət və rəsmxət	456
Fransız dili	59	Alman dili	53
GÇQH	265		



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

BURAXILIŞ VƏRƏQİ



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

SİNAQ QİYMƏTLƏNDİRİLMƏSİNƏ BURAXILIŞ VƏRƏQİ

Ad: Ramin

Ata adı: Mustafa

Soyad: Məmmədov

İxtisas: Riyaziyyat

İş nömrəsi: 15625

Tarix: 23.05.2014

Saat: 11:00

Zal: 1

Sıra: 5

Yer: 9

M.Y.

Şəkil

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65. (61 saylı orta məktəb)

QEYD: Şəxsiyyətinizi təsdiq edən sənədlə gəlməyiniz vacibdir



Sınaq Qiymətləndirilməsində iştirak edir:

- 1. Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər***
- 2. Analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər***
(digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla)

Sınaq Qiymətləndirilməsində iştirak etmir:

- 1. Məktəb direktorları***
- 2. Direktor müavinləri***
- 3. Psixoloqlar***
- 4. Laborantlar***
- 5. Uşaq birliyi rəhbərləri***
- 6. Sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər***



Sınaq Qiymətləndirilməsindən sonra müəllimlər

- Fənn bilikləri istiqaməti üzrə: öz bilik və bacarığını obyektiv dəyərləndirə, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən edəcək;
- Metodika istiqaməti üzrə: kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı əldə edəcək;
- Kommunikativ qabiliyyətə dair istiqamətə aid suallar üzrə: şagirdlərlə ünsiyyət qurmaq, özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını əldə edəcəkdir.



Təşəkkür edirik!